

## FAKOEMULSİFİKASIYA ZAMANI ENDOTELİ HÜCEYRƏLƏRİ İTKİSİNİN PROFİLAKTİKASI.

*Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı ş., Azərbaycan  
Bakı Elmi-Tədqiqat Göz Xəstəlikləri Klinikası*

**Açar sözlər:** katarakta, irriqasiya, fakoemulsifikasiya

İtraokulyar cərrahiyədən sonra ən mühüm fəsadlardan biri edotelin dekompensasiyasıdır, bunun səbəbi endotel baryerinin və ya pompa funksiyasının pozulmasıdır. Baryer funksiyasının pozulması buynuz qışa ödeminin inkişafı üçün pompa funksiyasının pozulmasından daha əhəmiyyətlidir. Buynuz qışanın qalınlığı endotelial pompanın göstəricisidir. Yaş artıraq endotelial hüceyrələr (EH) sayının azalması və buynuz qışanın müxtəlif patologiyaları zamanı EH müyyəyen miqdarı müxtəlif buynuz qışa reaksiyaları verir. Buynuz qışa dehidrotasiyasını qoruyan EH minimal sayı – 500/mm<sup>2</sup> [1-8].

Buynuz qışanın irriqasiyası özlüyündə görəməyə təsir göstərmir, lakin əgər endotelini dekompensasiyası ifadə olunubsa, bu zaman stromannın və epitelin ödemi ilə bərabər Fuks distrofiyasının inkişafına səbəb olur və görmə zəifləyir. Buynuz qışanın sulanması zamanı dessemət membranın qalınlığı 3 dəfə normadan artıq olur. Fuks distrofiyası zamanı 20% hallarda hərəkətsiz işıq mikroskopiyasında sulanma görünmür. Sultanma zonasında endotelial hüceyrələrdə, fibroblasterlərin naziləşməsinə oxşar, fokal surətdə dəyişikliklər baş verir [4, 9-12].

Əməliyyat vaxtı travma, əsasən, kataraktanın fakoemulsifikasiyası prosesindən ön kamerada həddən artıq irriqasiya məhlullarının istifadəsi ilə endotel qarşı diqqətsizliklə əlaqədardır. NaCl 0,9%-lı irriqasiya məhlulunun istifadəsi zamanı buynuz qışa ödemi, endoteli hüceyrələrinin bir-birindən aralanması və onların degenerasiyası 60-90 m/saat sürəti ilə müşahidə edilir. Ringer məhlulu zamanı – 37-40 m/saat, süst və proqressiv degenerasiya, BSS məhlulu zamanı – 24-31 m/saatda və irriqasiyadan ən azı 2 saatdan sonra degenerasiya başlayır. BBS məhlulu ilə irriqasiya ideala yaxın, ən minimal buynuz qışa ödemi müşahidə olunur. Irriqasiya məhlulunda kalsiumun mövcudluğu endotel hüceyrələrini qoruyur, adenozinin təsiri isə endotelial pompanın mexanizmini yaxşılaşdırır. Qlükozanın və adenozinin çatmamazlığı zamanı qlyutation endotelini ATR istifadəsindən qoruyur [2, 3, 5, 8, 12,13].

Ədəbiyyatda az sıxlıqlı endotel xəstəlikləri zamanı intraokulyar cərrahiyənin indiyə qədər elmi əsaslandırmasına rast gəlinməyib.

Bütün bunlar hazırkı tədqiqatın aparılmasına şərait yaratdı.

**Məqsəd.** Müxtəlif irriqasiya məhlullarının: balanslaşdırılmış duz məhlulunun və kompleks duz məhlulunun təcrübədə in vivo və in vitro buynuz qışanın struktur-morfoloji vəziyyətinə təsirinin qiymətləndirilməsi və intraokulyar cərrahiyə zamanı hidrodinamik proseslər idarə etmə yollarının işlənib hazırlanması.

**Material və metodlar.** İşin hazırkı fragmentinin birinci hissəsinin eksperimental bölməsi çəkisi 2-2,5 kq 20 şınsılla cinsli dovşan üzərində aparılmış təcrübəyə, həmçinin buynuz qışanın transplantasiyası məqsədi üçün seçim kriterisini keçməyən 9 autopsiya olunmuş insan gözü materialına əsaslanır. Elektron, transmissiya və skanedici mikroskopiya tədqiqat metodları aparılıb.

### Eksperimental tədqiqat.

İşin birinci bölməsi dörd mərhələdən ibarətdir. Birinci mərhələdə müxtəlif irriqasiya məhlullarının – fizioloji (kontrol), CCP və BSS dovşan gözünün buynuz qışası qalınlığına və endotel hüceyrələrinin morfolojiyasına ücsəsli perfuziya təsirinin öyrənilməsi. Təcrübə materialını 9 dovşan (12 göz) – hər məhlula 4 göz, təşkil edirdi.

İkinci mərhələdə tədqiq edilən hər duz məhlulunda (fizioloji, CCP və BBS) 90 dəqiqə ərzində, endotelinin sonrakı histoloji müayinəsi ilə (9 kadaver göz), buynuz qışanın inkubasiyası aparılıb.

Üçüncü mərhələdə dovşan gözünün irriqasiya/aspirasiya şəraitində in vivo 5 dəqiqə ərzində 20 ml/dəq. intensivliklə 5 dovşan üzərində CCP (5 göz) və BSS (5 göz) məhlullarının müqayisəli təhlili aparılmışdır.

Və sonda (dördüncü mərhələ) həmçinin in vivo, fakoemulsifikatorun irriqasiya/aspirasiya-ultrasəs rejimində işi zamanı 10 dəqiqə ərzində (səsləndirmə 1 dəq., 50% köməyi ilə) CCP və BSS maye əvəzedicinin tətbiqi ilə 5 dovşan üzərində (10 göz) buynuz qışa endotelinin morfolojiyasını öyrənilib.


Birinci mərhələ təcrübəsinin metodikası aşağıdakılardan ibarətdir. Dovşanlar hava emboliyası və ya 1 %-li heksenal məhlulunun yeridilməsi ilə öldürülürdü. Gözler enukleasiya edilib, sklera hasiyəsi ilə buynuz qışa ayrıldı. Alınmış buynuz qışanı sixac halqası ilə skleral zolağından “süni ön kamerası” cihazına fiksasiya edildi. Cihazın ötürürəcəki irriqasiya trubkası, damcı kamerası olan borucuq vasitəsiylə ,500 ml həcmədə tədqiqəcidi məhlul tərkibli qaba birləşdirildi. 60-70 mkl/dəq. həcmədə məhlul ön kamerasaya yeridildi. Buynuz qışanın ön səthində, quruma baş verməsin deyə, bir neçə damcı Ostagel damızdırıldı. Buynuz qışa qalınlığının ölçüləməsi 3 saat ərzində hər 20 dəqiqdən bir aparılırdı. Bunun üçün I Lumpherey Instruments Inc (ABŞ) firmasının “JI scan-803” cihazı istifadə edildi. Eksperimentin sonunda buynuz qışalar elektron transmission və skanedici mikroskopiya müayinə metodu ilə tədqiq edildi.

Autopsiya olunmuş insan buynuz qışalarının tədqiqat məhlullarında inkubasiyası zamanı (təcrübənin ikinci mərhələsi) göz tutqacda fiksasiya edildi, sonra metal ülgüt və qayçı vasitəsiylə 1-2 mm sklera zolağı ilə buynuz qışa biçilirdi. Ayrılmış buynuz qışa tədqiq edilən məhlul ilə (50 ml) küvetə yerləşdirildi və 90 dəqiqə ərzində ekspozisiya verildi. Bundan sonra işiq və transmission elektron mikroskopiya üçün preparatlar hazırlanırdı.

Gözün ön kamerasının in vivo irriqasiya/aspirasiyası üçün fakoemulsifikatorun ultrasəs ucluğunun köməyi ilə daxili narkoz altında dovşanlar əməliyyat olunurdu (təcrübənin üçüncü qrupu). Bunun üçün heyvanın 1 kq çəkisində 1,0 ml preparat hesabı ilə 1 %-li heksenal qulaq venasına yerildi, 2%-li lidokain məhlulunun retrobulbar inyeksiyası aparılırdı, konyunktival boşluq 0,5%-li Alcain məhlulu ilə suvarılırdı. Əməliyyat koaksinal işıqlanma ilə “Option” (Almaniya) mikroskopu altında həyata keçirilirdi. “Catarex Oertli” (İsvəçrə) fakoemulsifikator aparatından istifadə edilirdi.

**Əməliyyatın gedisi.** 3,0 mm enində nizəskilli polad biçaq ilə buynuz qışada limb üzərində iki tərəfə çıxan kəsik aparılırdı. Fakoemulsifikatorun ucluğu kəsikdən gözün ön kamerasına güzehli qışaya paralel yeridib, bəbəyin mərkəzinə yerləşdirildi. Bütün əməliyyat ərzində iyənin vəziyyətinə nazarət yetirilirdi ki, o, buynuz qışa və ön kapsul arasında, bilavasitə ön kapsul üzərində yerləssin, endoteli və kapsula kisəsinə toxunmasın və onları zədələməsin. Cihazın ultrasəs ucluğu “irriqasiya/aspirasiya” rejimində aşağıdakı parametrlərdə tətbiq olunurdu: göz üzərində irriqasiya məhlulu ilə qabın hündürlüyü – 65 sm, aspirasiya həcmi – 20 ml/dəq., vakuüm – 100 mmHg. Eksperimentin sonunda ucluq gözdən çıxarıb, əməliyyat yarasına bir və ya iki düyünlü tikiş (nyelon 10/0) qoyulurdu. Irriqasiya/aspirasiyanın ümumi vaxtı 5 dəqiqə təşkil edirdi. Irriqasiya məhlulunun həcmi 97-110 ml arasında tərəddüd edirdi, orta hesabla  $103,2 \pm 6,0$  ml çatırıldı. Eksperimentin sonunda dovşanlar öldürülürdü (kəsilirdi).

Irriqasiya məhlulu kimi tarazlaşdırılmış duz məhlulu (5 göz) və kombinə edilmiş duz məhlulu (5 göz) tətbiq edilmişdir. Faktiki olaraq, eksperimentin qoyulma metodikası təcrübənin dördüncü mərhələsində oxşar olub. Cərrahi müdaxilənin həmin texnikası zamanı fərqləndirici xüsusiyyəti fakoemulsifikator işinin “irriqasiya/aspirasiya” rejimində ümumi müddəti 10 dəqiqə, ultrasəsin aktivləşdirilmə sürəkliyi isə – aparatin 50% qüvvəsində bir dəqiqə təşkil etməsi olmuşdur. Irriqasiya mayesinin həcmi 171-195 ml ( $136,0 \pm 11,5$  ml) sərhədlərində tərəddüd edirdi. Təcrübənin üçüncü mərhələsində istifadə olunan məhlullar bu mərhələdə də tədqiq edilirdi – CCP və BSS hər məhlula 5 göz (şəkil 1). CCP və BSS ilə törənmış buynuz qışa ödemi.



Şəkil 1. Dovşan gözünün buynuz qışasının tarazlaşdırılmış duz məhlulu və kombinə edilmiş tarazlaşdırılmış duz məhlulu ilə perfuziyası zamanı keratopaximetriyanın dinamikası

Preparatların hazırlanması metodikası. Eksperimentlər qurtarandan sonra heyvanlar hava emboliyası ilə öldürülürdü, gözlər enukleasiya olunurdu və sklera haşıyəsi, ona bitişik olan büssür, güzehli qışa və siliar cismi ilə buynuz qışanın biçilməsi aparılırdı. Bu, buynuz qışanın kəsilib götürülməsi zamanı onu zədələməmək üçün vacibdir. Çıxardılmış buynuz qışa mikroskop massası üzərinə yerləşdirildi və pinset vasitəsilə səliqə ilə yuxarıda qeyd olunmuş strukturlardan ayrılrırdı.

Seçilmiş material ümumi qəbul edilmiş metodika üzərə sonrakı işlənməsi ilə 10%-li bufer neytral formalin məhlulda təsbit olunurdu. İşiq mikroskopiyası üçün metilen göy ilə rənglənmiş yarımnazik kəsiklər hazırlanırdı.

Endotel qatının zədələnmə xarakterini, sahəsini və dərəcəsini öyrənmək üçün skanedici elektron mikroskopiya metodu ilə onun mikroreleyefi tədqiq edildi. Bunun üçün preparat 24 saat ərzində 1 %-li qlütoraldehid məhlulunda təsbit edildi, yüksək qatlıqli spirtlərdə dehidratasiya olunurdu. Endotel səthi mis tozu ilə örtüldürdü. Tədqiqatlar “Cambridge Stereoscans 250 Mk2” (Böyük Britaniya) elektron skanedici mikroskopunda aparılırdı.

Endotel hüceyrələrinin ultrastruktur dəyişikliklərinin öyrənilməsi məqsədilə transmission mikroskopiya aparılırdı. Bunun üçün buynuz qışa 0,5%-li qlütaraldehid məhlulunda 30 dəqiqə ərzində təsbit edildi, sonra isə onu nazik zolaqlara kasib, 2,5 saat ərzində 4° C temperaturda 1 %-li osmium dörd oksid məhlulunda saxlanıldı. Spirlər və asetonda dehidratasiyadan sonra preparat eponaraldehid içinə salınırdı.


**Nəticələr və onların müzakirəsi.** Beləliklə, laborator heyvanlarda fizioloji məhlulunun tətbiqi zamanı endotel hüceyrələrinin geridönməz destruktiv dəyişiklikləri və buynuz qışa qalınlığının artması baş vermişdir. İlk önce hüceyrələr dəyirmi forma almış, sitoplazmanın çıxıntıları, ödemi, vezikulyasiyası və vakuolizasiyası, endoplazmatik retikulumun nahamarlığının genişlənməsi, mitokondrinin və nüvənin dəyişiklikləri əmələ gəlmüşdür. Dəyişikliklərin sonrakı proqressivləşməsi hüceyrə membranının yarılması və sitoplazmatik matriksin hüceyrədən kənara çıxmazı ilə xarakterizə edilir.

CCP və BSS "Alcon" məhlullarının eksperimentdə tətbiqi onların daha yüksək bioloji uyğunluğu göstərir. Hüceyrələrin destruksiyası və onların dağıılması müşahidə edilmirdi. Skanedici və transmission elektron mikroskopiyası zamanı CCP məhlulunun istifadəsi üçün xarakter şəkil hüceyrəarası əlaqənin genişlənməsi, hüceyrə sitoplazmasının ödemi və mitoxondri kristlərinin dəyişilməsi olmuşdur. Bu dəyişikliklər ifadə edilmiş xarakter daşımasa da, onlar endotel qatının maye üçün yüksək keçiriciliyini təsdiq edir və perfuziya ilə təcrübədə buynuz qişa ödeminin tədricən artması ilə şərtlənir.

BB8 perfuzion məhlullarla buynuz qişa endotelinin skanedici və transmission elektron mikroskopiyası zamanı hüceyrə relyefinin və ultrastrukturunun şəkli daha əlverişli olmuşdur. Bu B.McCarty və həmmüəlliflərinin (1976) fikrini təsdiqləyir, onlar buynuz qişa ödeminin endotel hüceyrələrinin ifadə edilmiş ultrastruktur dəyişikliklərindən birbaşa asılılığını tapmışdır.


Qeyd olunduğu kimi, eksperimentlərin ikinci hissəsində biz fakoemulsifikasiator ucluğunun "irriqasiya/aspirasiya" rejimində dovşanın ön kamerasında işi zamanı CCP və BSS məhlullarının protektiv xüsusiyyətlərini tədqiq etmişik. Aşkar edilmiş dəyişikliklərin dərəcəsi istifadə edilən irriqasiya məhlulunun növündən asılı olmuşdur.

BSS qrupunda mikroskopik şəkil daha əhəmiyyətli əlverişli olmuşdur. Transmission elektron mikroskopiyası hüceyrəarası əlaqənin qorunması zamanı yalnız əhəmiyyətsiz ödəm təzahürlərini, kiçik vakuolları aşkar etməyə imkan yaratmışdır (şəkil 2).



Şəkil 2. Mikroşəkil. Dovşan buynuz qişası endotelinin kombinədilmiş tarazlaşdırılmış məhlulunun (CCP) perfuziyasından sonra transmission elektron mikroskopiyası. Endotel qatı səthinin normal relyefi. Büyüdülmə x 1000.

CCP məhlulu üçün xarakter dəyişikliklər – buynuz qişanın daxili səthi mövcudluğu hesab etmək olar. Hüceyrələrin çoxunun hüceyrəarası əlaqəsi genişlənmiş olmuşdur. Transmission elektron mikroskopiyası zamanı matriksin ödemi və sitoplazmatik şəbəkə membranının genişlənməsi, mitoxondri quruluşunun pozulması, sitoplazmanın vakuolizasiyasından ibarət hüceyrə ultrastrukturunun dəyişiklilikləri diqqəti özünə cəlb edirdi. Cox vaxt xarici membranın defektləri ilə dağılmış hüceyrələrə rast gəlinirdi (şəkil 3).



Şəkil 3. Mikroşəkil. Dovşan buynuz qişası endotelinin kombinədilmiş tarazlaşdırılmış məhlulunun perfuziyasından sonra skanedici elektron mikroskopiyası. Sitoplazmanın cüzi ödemi, mitoxondri kristlərinin hamarlanması Büyüdülmə x 10000.

Endotel təbəqəsində daha dərin destruktiv proseslər zədələyici təsirin birləşməsi zamanı qeyd edilib. Ultrasəs ucluğunun "irriqasiya/aspirasiya" rejimində (10 dəqiqə) işi və bir dəqiqə ərzində akustik yüklemə buynuz qişanın mərkəzi sahəsində hüceyrə deficitinin əmələ gəlməsinə, dessemət membranının açılmasına səbəb olurdu. Buynuz qişanın ətraf sahələrində müxtəlif destruksiya mərhələsində hüceyrələr aşkar edilmişdir, bu da transmission mikroskopiyası zamanı xüsusən nümayiş olunurdu.

Endotel təbəqəsinin bu mərhələdə zədələnmə dərəcəsinin qiymətləndirilməsi əldə edilən hüceyrə dəyişikliklərin polimorf şəklina görə çətinləşdirilmişdir. Lakin zədələnmə zonasının ümumi sahəsi BSS məhlulunun tətbiqi zamanı  $8,2 \pm 1,6\%$  təşkil edirdi və CCP qurundan ( $14,7 \pm 2,1\%$ ) fərqli olaraq, onun üstünlüyünü sübut edir. Çünkü mürəkkəb zədənin endirilməsi zamanı məhlulun nəinki bioloji uyğunluğunun, hətta histoproyektiv xüsusiyyətə malik

inqrediyentlərin rolu var. Onlara tamamilə, KSR-in tərkibinə daxil, suda həll olunan sellüoz, qlikozaminqlikan, karpoziya törəmələrini və heparini aid etmək olar.

Bələliklə, tarazlaşdırılmış duz və kompleks duz məhlullarla dovşanlar üzərində aparılan bizim eksperimentlər, tərkibinə görə kamera mayesinə daha yaxın və içində toxuma protektoru olan məhlulların tətbiqi zamanı buynuz qışanın endotel təbəqəsinin qorunmasına nail olunması haqda müddəanı təsdiq etmişdir.

**Yekun.** Tədqiq olunan tarazlaşdırılmış duz və kompleks duz məhlulları tərkibcə kamera mayesinə çox yaxındır, dayanıqlı bufer məhlulu rolunu oynayır. Turşuluğu fizioloji normaya yaxındır (pH 7,2-7,4). Tərkibində bir və iki molekullu natrium fosfat öz kamera mayesi kimi təbii bufer mexanizmi rolunda çıxış edir.

L-karnozin bioloji membranın protektoru kimi antioksidant kimi çıxış edir, dekstran və suda həll olunan metil sellüzoza kolloid-osmotik agent kimi buynuz qışanın ödemləşməsinin qarşısını alır. Eyni zamanda endotel hüceyrələrin səthində qoruyucu təbəqə yaradaraq onu travmatik təsirlərdən qoruyur. İrriqasiya məhlullarının tərkibindəki heparin və qlikozaminoqlikon güclü iltihab əleyhina təsir göstərir. Məhlullar sterilizasiyaya döyümlüdür, öz fiziki-kimyəvi tərkibini dəyişmir.

### ƏDƏBIYYAT:

1. Золоторевский А.В., Малюгин Б.Э., Багров С.Н., с соавт. Клинико-экспери-ментальное обоснование и результаты использования вискоанестетиков при факоэмульсификации // Офтальмохирургия, 2000, № 4, с.58-71.
2. Егорова Э.В. Влияние контактной адгезии ПММА па эндотелиальной слей роговой оболочки экспериментальное исследование // Вестн. офтальмол., 1985, №1, с.16-17.
3. Марченкова Т.Е. Способы защиты эндотелиального слоя роговой оболочки в ходе внутрглазной операций: Дисс. ... канд. мед. наук. М., 1984, 148 с.
4. Ронкина Т.И. Активация пролиферации эндотелия роговицы факторами роста // Новое в офтальмологии, 1999, № 3, с.42-46.
5. Федоров С.Н., Багров С.Н. и др. Изменение заднего эпителия роговой оболочки после факоэмульсификации // Офтальмол. Журн. 1981, № 7, с.428-431.
6. Disk H.B., Kohnen T., Jakobi K.W. Long-term endothelial cell loss following phacoemulsification temporal clear corneal incision // J. Cataract Refractive Surgery 1996, v.22(1), p.63-71.
7. Hayashi K. et al. Corneal endothelial cell loss following phacoemulsification // Ophtalm. Surgery , 1994, v.25(8), p.510-513.
8. Керимов К.Т., Агаев М.М., Мирсакулова Л.Н. и др. Влияния ирригационных растворов на эндотелий роговицы (экспериментальное исследование) // Науч. практич. журн. Офтальмология, Баку, 2011, №3(7), с.56-62
9. Бубнов А.В. Профилактика роговичных осложнений при использовании аспирационно-ирригационной техники в хирургии катаракты: Дисс. ... канд. мед. наук. М., 1989, 190 с.
10. Мусаев П.И. Экспериментальное исследование интерламелярной подсадки капсулы хрусталика в качестве биологического барьера при повреждения эндотелия роговицы // Вестн. офтальмол., 1981, № 5, с.29-34.
11. Binder R., et al. Corneal endothelial damage associated with phacoemulsification // Am. J. Ophthalmol ., 1976, v.82(1), p.48-54.
12. Galin M.A. et al. Time analysis of corneal endothelial cell-density after // J. Cataract Refractive surgery, 2000, N1, p.40-43.
13. Koch D.D. et al. A comparison of corneal endothelial changes after viscoelastic during phacoemulsification // Am. J. Ophthalmol., 1993, v.115(2), p.188-201.

Керимов К.Т., Агаев М.М., Керимова Н.К., Вархударова Э.И., Мирсакулова Л.М.

### ПРОФИЛАКТИКА ПОТЕРИ ЭНДОТЕЛИАЛЬНЫХ КЛЕТОК ПРИ ФАКОЭМУЛЬСИФИКАЦИИ.

Национальный Центр Офтальмологии имени академика Зарины Алиевой, г.Баку, Азербайджан  
Бакинская Научно-Исследовательская Клиника Глазных Болезней

**Ключевые слова:** катаракта, ирригация, факоэмульсификация

### РЕЗЮМЕ

Предлагаемый препарат (BSS) представляет собой устойчивый буферный раствор, приближенный по солевому составу к камерной влаге и обладающий физиологическими значениями pH (7,2-7,4). В качестве буферного ингредиента ирригационный раствор содержит одно- и двухзамещенный фосфаты натрия,

которые являются компонентами естественного буферного механизма влаги передней камеры. Дополнительно содержится L-карнозин, исполняющий роль антиоксиданта и протектора биологических мембран, дексран и водорастворимые производные метил целлюлозы, представляющие собой коллоидно-осмотические агенты, препятствующие набуханию роговицы и поддерживающие водную буферную оболочку на поверхности клеток. В состав раствора также включен гепарин, обладающий выраженным противовоспалительным эффектом и гликозаминогликаны. Все компоненты ирригационного раствора устойчивы и выдерживают стерилизацию автоклавированием, не изменяя своих физико-химических свойств.

Kerimov K.T., Agayev M.M., Kerimova N.K., Barkhudarova E. I., Mirsakulova L.N.

## PROPHYLAXIS OF ENDOTHELIAL CELLS LOSS IN PHACOEMULSIFICATION.

*National Ophthalmology Centre named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan  
Baku Scientific-Research Eye Diseases Clinic*

**Key words:** cataract, irrigation, phacoemulsification

### SUMMARY

The supposed medicine (BSS) is a stable buffer solution, whose saline structure is approximate to the chamber humour and has physiological value Ph (7,2-7,4). As a buffer substance, irrigation solution contains mono and dual substituted sodium phosphate, which are components of a natural buffer mechanism of front camera moisture.

Additionally, it contains L-carnosine, which is acting as an antioxidant and protector of biological membranes, dextran and water-soluble derivatives of methyl cellulose, corresponding colloid osmotic agents, that prevent the swelling of the cornea and aqueous buffer supporting the shell on the surface of cells. The structure of the solution also includes heparin, which has expressed anti-inflammatory effect and glycosaminoglycans. All components of the irrigation solution are stable and are able to withstand sterilization by autoclaving, without changing its physical and chemical properties.

### Для корреспонденции:

Керимов Керам Табриз оглы, д.м.н., профессор, руководитель отдела хирургии катаракты Национального Центра Офтальмологии им. академика Зарифы Алиевой

Агаев Мисирхан Мурадхан оглы, к.м.н., заведующий отделом хирургии катаракты Национального Центра Офтальмологии им. академика Зарифы Алиевой

Керимова Нигяр Керам кызы, к.м.н., врач-офтальмолог Бакинской Научно-Исследовательской Клиники Глазных Болезней

Бархударова Эсмира Камал кызы, к.м.н., врач-офтальмолог отдела хирургии катаракты Национального Центра Офтальмологии им. академика Зарифы Алиевой

Мирсакулова Ляман Ниязи кызы, врач-офтальмолог Бакинской Научно-Исследовательской Клиники Глазных Болезней

Tel.: (99412) 569-91-36, (99412) 569-91-37

Адрес: AZ1114, г.Баку, ул. Джавадхана, 32/15

Email: [administrator@eye.az](mailto:administrator@eye.az) : [www.eye.az](http://www.eye.az)

# КАТИОНОРМ®

## КАТИОНОРМ® – СИЛА ПРИТЯЖЕНИЯ

УНИКАЛЬНЫЕ ПРЕИМУЩЕСТВА  
ДЛЯ КОРРЕКЦИИ СИНДРОМА  
«СУХОГО ГЛАЗА»



- ⊕ Катионная офтальмологическая наноэмulsionия благоприятно воздействует на все слои слёзной пленки
- ⊕ Быстро и эффективно уменьшает клинические проявления и симптомы синдрома «сухого глаза»
- ⊕ Обладает отличной переносимостью и удобством применения

Santen

Santen Oy, Niittyhaankatu 20, 33721 Tampere, Finland  
Tel: +358-3-284 8111, [www.santen.eu](http://www.santen.eu)

CATIONORM®  
10 ml  
Eye drops, emulsion  
Unpreserved

CATIONORM®  
Eye drops, emulsion  
Unpreserved  
To be used within three months  
Brought to you by  
Santen

БЕЗ КОНСЕРВАНТОВ  
СОВМЕСТИМ С  
КОНТАКТНЫМИ ЛИНЗАМИ

НОВЫЕ  
ПЕРСПЕКТИВЫ  
ДЛЯ КОРРЕКЦИИ  
СИНДРОМА «СУХОГО ГЛАЗА»